

1. "Soyuq müharibə"nin simvolu idi:

Qış sarayı

Dəmir pərdə

Berlin divarı

Bastiliya qalası

Kreml saati

2. "Şər imperiyası" adlandırılan ölkə:

ABŞ

Osmanlı imperiyası

SSRİ

Böyük Britaniya

Rusiya

3. Cənubi Qafqazı "Asiyanın Balkanları" adlandırır:

Morgentau

Vallerstayn

Hantinqton

Bjezinski

Lippman

4. Qloballaşma getdikcə daha çox vüsət aldı:

I dünya müharibəsindən sonra

II dünya müharibəsindən sonra

Vaşinqton konsensusundan sonra

BMT yarandıqdan sonra

Sosializmin iflasından sonra

5. Tarixin sonu" nəzəriyyəsinin müəllifi:

S.Hantinqton

F.Fukiyama

Vallerstayn

Z.Bjezinski

H.Kissincer

6. S.Hantinqtonun müyyən etdiyi sivilizasiya mərkəzlərinə aid deyil:

Qərbi xristian

İslam

Hinduist

Konfutsi

Protestant

7. XX əsrin sonunda islam və xristian sivilizasiyaları arasında konfliktin kəskinləşməsi amillərinə(S.Hantinqtona görə) aid deyil

Dünyada enerji resurslarının getdikcə tükənməsi

İslamın dirçəlişi müsəlmanlara yenidən öz dinlərinin xüsusi xarakterinə və missiyasına inanmaq imkanı vermişdir

Qərbin öz dəyərlərini universallaşdırmaq cəhdləri müsəlmanların kəskin etirazına səbəb olmuşdur

Kommunizmin iflası Qərbin və İslamın ümumi düşməninə yox olmasına və onların bir-birində düşmən görməsinə imkan verdi

Qərblilər və müsəlmanlar arasında getdikcə artan ünsiyyət onların hər ikisini özünün digərindən fərqi anlamağa məcbur edir

8. İ.Vallerstayna görə müasir dünyanın strukturu formalaşib:

Xalqların böyük köçündən sonra

Kapitalizmin yaranması ilə

I dünya müharibəsindən sonra

Vestfal sülhündən sonra

Vyana konqresindən sonra

9. S.Hantinqtonun müəyyən etdiyi sivilizasiya mərkəzlərinə aid deyil:

Konfutsi

Şimali Afrika

Pravoslav xristian

Yapon

Latın Amerikası

10. Z.Bjezinskiyə görə ABŞ-ın xüsusi əhəmiyyət verməli olduğu keçmiş Sovet respublikaları
Gürcüstan,Azərbaycan,Ukrayna

Qazaxıstan,Ukrayna,Azərbaycan

Özbəkistan,Azərbaycan,Gürcüstan

Ukrayna,Azərbaycan,Özbəkistan

Azərbaycan,Gürcüstan,Rusiya

11. Qloballaşma dövründə beynəlxalq münasibətlər sisteminin aktorlarına

QHT-lər

Beynəlxalq təşkilatlar

Milli dövlətlər

Siniflər

TMK-lər

12. S.Hantinqtonun müəyyən etdiyi sivilizasiya mərkəzlərinə aiddir:

Şimali Afrika

Ərəb

Yapon

Türk

Cənub-Şərqi Asiya

13. Qloballaşmanı "Dünya şərinin təzahürü" hesab edir:

Qrinpis

Xristian-konservatorlar

Feministlər

Müsəlmanlar

Neoliberallar

14. Qlobal dünyanın beynəlxalq münasibətlərinin xarakterinə aid deyil:

Dövlətlərin daxili və xarici siyasətləri arasında sərhədlərin itməsi

Geoiqtisadi hakimiyyətin dünyaya öz şərtlərini diqtə etməsi

Qeyri-dövlət strukturlarının iqtisadi potensialının artması

Siyasətin iqtisadiləşməsi

Dövlətlərin daxilində vətəndaş sabitliyi

15. Transformasiyaçılar mövqe etibarilə daha yaxındırlar:

Skeptiklərə

Radikallara

Utopistlərə

Anarxistlərə

Antiqlobalistlərə

16. "Lokallaşma,regionallaşma,qloballaşma" mərhələlərinin ifadəsini tətbiq etmişdir:

Robertson

A. Kurosava

P. Draker

C. Soros

O. Stoun

17. Avropada yaranan antiqlobalist hərəkatlara aiddir:

Maoist İnternasional

Xaktivist

Antikapitalist blok

Qlobal xalq hərəkatı

İnsanların qlobal fəaliyyəti

18. Qloballaşmanı monopolist kapitalın və ABŞ imperializminin dünyada iqtisadi bərabərsizliyi tam təsbit etmək və dövlətlərin istismarı məqsədilə yaradılan strategiya hesab edir:

Neoliberallar

Neomarksistlər

Realistlər

Postmodernistlər

Radikallar

19. Qloballaşmada dövlətlər tərəfindən öz dar eqoist milli maraqlarının tədricən aradan qaldırılması prosesini və “mədəni ölkələr birliyini”nin təşəkkülünü görənlər:

Neoliberalallar

Neomarksistlər

Postmodernistlər

Demokratik dünya

Realist paradiqmaçılar

20. Qloballaşmanı “Soyuq müharibə”də başda ABŞ olmaqla SSRİ üzərində Qərbin qələbəsi və bütün dünyaya yeganə dövlətin hegemonluğunun qanuni yayılma prosesi hesab edənlər:

Neomarksistlər

Radikallar

Neoliberalallar

Realist paradiqmaçılar

Monopolistlər

21. Antiqlobalist Bove “Şeytani üçlük” adlandırır:

ABŞ, AB, Yaponiya

Dünya Bankı, Ümumdünya Valyuta Fondu, Avropa İttifaqı

DB, BVF, TMK-lar

Makdonalds, Koka-Kola, Nike

DB, BVF, NATO

22. Avropada antiqloballaşma hansı hadisı ılı başladı:

Genuyada “Böyük səkkizlər”ə qarşı nümayişlə

J. Bovenin öz traktoru ilə “Makdonalds” binasını dağıtması ilə

Londonda “Kapitalizmə qarşı karnaval”ın keçirilməsi ilə

Praqada DB və BVF-nun sammitinin boykotu ilə

Kapitalizmə qarşı ümumdünya mübarizə günü ilə

23. Antiqlobalistlərin şüarlarına aid deyil:

”Küçəni qaytaraq”

”Sərhədləri ləğv edirik”

”Şirkətləri təqib edək”

”Xalq sosializmi”

”Kapitalizmi məhv edək”

24. Neft ixracatçısı olmaqdan neft idxalatçısı olmağa keçdiyinə görə OPEK-dən çıxmış dövlət:

İran

Qətər

Venesuela

İndoneziya

Bruneya

25. "Cini" əmsalı nədir:

Həyat səviyyəsi ilə həyat keyfiyyəti arasında fərq

İnkişaf etmiş ölkələrlə üçüncü dünya ölkələrinin gəlirləri arasında fərq

Əhalinin varlı təbəqəsi ilə kasıb təbəqəsinin gəlirləri arasında fərq

Ölkədə adambaşına düşən gəlir

Ölkənin ÜDM ilə xarici borcları arasında fərq

26. Davamlı inkişafın təmin olunmasında əsas prioritetlərdən biri deyil:

İşsizlərin sosial müdafiəsi

İşçi qüvvəsinin müntəzəm monitorinqinin keçirilməsi

Gəlirlərin ədalətli bölgüsünə nail olmaq

Səmərəli məşğulluğun təmin edilməsi

Alternativ enerji mənbələrindən istifadə etmək

27. Davamlı inkişafın təmin edilməsinin əsas tələbi:

Kənd təsərrüfatı resurslarından istifadə

Gəlirlərin ədalətli bölgüsünə nail olmaq

Yeni iş yerlərinin açılması

Sənayenin inkişafı

Demoqrafik problemin düzgün həll olunması

28. Statistika görə dünyada gəlirlərin 65 %-i kimin payına düşür:

ABŞ və AB

ABŞ, AB və Yaponiya

Cənub-Şərqi Asiya və ABŞ

Çin və ABŞ

ABŞ, AB və Çin

29. Avropa “Kömür və polad paktı” imzalandı:

1950

1949

1951

1955

1052

30. Avropa Kömür və Polad Paktının ilk qurucularına aid deyil:

AFR

Fransa

İtaliya

Belçika

Danimarka

31. AB-nin mübarizə apardığı prioritet istiqamətlərə aid deyil:

Miqrasiya

İrçilik

Ölüm cəzası

Terrorçuluq

Piratlıq və əqli mülkiyyət pozuntuları

32. Avropa Kömür və Polad Paktının ilk qurucularına aiddir:

Böyük Britaniya

Belçika

ADR

Danimarka

İslandiya

33. "Təhlükəsiz informasiya cəmiyyəti haqqında Avropa strategiyası" nə vaxt qəbul edilib:

2000

2002

2006

2008

2004

34. Qloballaşmanın ziddiyyətlərinə aid deyil:

Təbii ehtiyatların tükənməsi

Yoxsulluğun artması

Demoqrafik balans

İEOÖ-də sənayenin ekstensiv inkişafı

Mərkəzdənqaçma meyllərinin artması

35. Avropa İttifaqının təhlükəsizlik sahəsində prioritet istiqamətlərinə aid deyil:

İqlim dəyişikliyi

Mütəşəkkil cinayətkarlıq

Kibernetik təhlükəsizlik

Enerji təhlükəsizliyi

Ərzaq təhlükəsizliyi

36. Avropa İttifaqına potensial namizəd olan ölkələrə aid deyil (2007)

Albaniya

Bosniya və Hersoqovina

Latviya

Serbiya

Çernoqoriya

37. Avropa İttifaqına namizəd ölkələrə aiddir:

Türkiyə

Latviya

Litva

Estoniya

Albaniya

38. Avropa İttifaqına üzv deyil:

İspaniya

Portuqaliya

İrlandiya

Norveç

İsveç

39. Avropa “Kömür və Polad Paktı”nın qurucu ölkələrinə aid deyil:

Böyük Britaniya

Fransa

Belçika

İtaliya

İtaliya

40. Avropa İttifaqının üzvüdür:

İsveçrə

Norveç

Finlandiya

İslandiya

Lixtenşteyn

41. Tobin vergisi nədir:

Bütün maliyyə əməliyyatlarına 0,1 % vergi qoymaq və əldə olunan gəlirin dünyada yoxsulluq və aclığın ləğvinə xərclənməsi

Bütün maliyyə əməliyyatlarına 1 % vergi qoymaq və əldə olunan gəlirin bütün ölkələr arasında bərabər paylanması

TMK-lar üzərinə 0,1 % vergi qoyulması və gəlirin yoxsulluğun ləğvinə yönəlməsi

”Böyük səkkizlər”dən üçüncü dünya ölkələri xeyrinə xüsusi vergi alınması

ABŞ və Aİ ölkələrində bütün maliyyə əməliyyatlarından 0,7 % vergi tutulması və üçüncü dünya ölkələrində aclıq və yoxsulluğun ləğvinə xərclənməsi

42. Qlobalaşma prosesinin nəticələrinə aid deyil:

Dünya iqtisadiyyatının dinamizminin artması

Ayrı-ayrı ölkələrin mədəni identikliyinə dağılmağa başlaması

Milli dövlətlərin ləğvi

Regional səviyyəli integrasiya prosesləri güclənmişdir

Dünya iqtisadiyyatının inkişafının qeyri-sabitliyi artmışdır

43. Vaşinqton konsensusunun prinsiplərinə aid deyil:

Özəlləşdirmə

Maliyyənin liberallaşması

İnfrastrukturun inkişafı, təhsil və səhiyyə sahəsinə dövlət sərmayəsinin qoyulması

Əmlak hüququnun təmin olunması

Proqressiv vergi şkalasının tətbiq olunması

44. Radikal qloballaşmaçıların əsas tezisi:

Başqa dünya mümkündür

Bazar dövlətdən güclüdür

Bir dünya, bir xalq, bir hökumət

Milli dövlətlərə son

Bütöv dünya

45. Bütün ölkələr üçün əmək və ödəniş standartlarını təcili və zorakı yolla düzəltməyi hansı hərəkət tələb edir:

İnsanların qlobal fəaliyyəti

Ya Basta

Maoist İnternasional

Attak

Redskins

46. Antiqloballaşma hərəkətini gücləndirən amillərə aid deyil:

Milli-mənəvi dəyərlərin itməsi

Ölkələrin inkişafında qeyri-bərabərliyin artması

Ayrı-ayrı ölkələrin qloballaşmadan zərər görməyə başlaması

Resurslardan ədalətsiz istifadə olunması

Nüvə silahının yayılması təhlükəsi

47. Transmilli qüvvələrin 5 tipinə aid deyil:

Beynəlxalq təşkilatlar

TMK-lar

QHT-lər

Transmilli problemlər və proseslər

Dövlətlər

48. Qloballaşmanın mənfi nəticələrinə aid deyil:

Təbii ehtiyatların tükənməyə başlaması

Milli iqtisadiyyatın blokadaya alınması

”Valyuta suverenliyi” problemi

Qeyri-ekvivalent xarici mübadilə rejimi

Dünya iqtisadiyyatının inkişafında qeyri-bərabərliyin artması

49. Avropa İttifaqında hökm sürən qaydalara aid deyil:

Bütün üzvlərin vahid valyutaya keçməsi zərurəti

Hər bir üzv istənilən vaxt birliyi tərk edə bilər

Şəffaf sərhədlər

Gömrüksüz ticarət

Azad iqtisadi zona

50. ”Dünya ölkələri-qloballaşma bayraqlarını qaldırın!” şüarı hansı konqresdə irəli sürülmüşdür:
Vaşinqton

San-Fransisko

Nyu-York

Çikaqo

London

51. "XXI əsrin yeni sivilizasiyasına doğru yol göstərən "Qlobal beyin trestı yaradılması"" ideyasını irəli sürən San-Fransisko konqresi neçənci ildə keçirilmişdir:

Çikaqo

London

San-Fransisko

Nyu-York

Vaşinqton

52. Qloballaşmanın siyasi amillərinə aid deyil:

Dövlət sərhədlərinin möhkəmliyinin azalması

Kapitalın, xidmətlərin hərəkət sərbəstliyinin asanlaşması

Milli dövlətlərin rolunun zəifləməsi

Beynəlxalq miqrasiyalara təkan verən milli məhdudiyyətlərin aradan qaldırılması

Vətəndaşların hərəkət sərbəstliyinin asanlaşması

53. Qloballaşmaya aid deyil:

Çoxsaylı və ictimai nəticələri sonadək aydın olmayan texnoloji inqilab

Fəaliyyətdə olan bazarın güclü tendensiyalarında israrlı olan ortodoks ideologiya

Siyasi demokratikləşmə

Siyasətin iqtisadiləşməsi

Sinfi ziddiyyətlərin aradan qalxması

54. Uğurlu integrasiya üçün zəruri şərtlərə aid deyil:

Oxşar təsərrüfat sistemi

Oxşar idarəçilik sistemi

Yaxın həyat tərzı

Eyni milli mənsubiyyət

Ümumi tarix

55. Sərt integrasiya zamanı:

Dövlət ümumi məkanda müstəqil hissə kimi çıxış edir

Bütün səlahiyyətlər dövlətin özünə aid olur

Hamı üçün məqbul qaydalar yaradılır

Bir üzvün mənafeyi hamının mənafeyi hesab olunur

Bütün səlahiyyətlər üstmilli qurumlara aid olur

56. “Avro” neçənci ildə tədaviyə buraxıldı:

1999

1998

2000

2001

2002

57. Maastrix müqaviləsi imzalandı:

1991

1990

1993

1989

1992

58. Şanxay Əməkdaşlıq Təşkilatı yaradıldı:

2000

2002

2001

2003

1999

59. Hansı ölkə İngiltərənin toxuculuq sənayesi üçün “pambıq plantasiyası” rolunu oynayırdı:

Əlcəzair

Hindistan

Misir

Avstraliya

Kanada

60. Etatizm siyasəti:

Cəmiyyətin və şəxsiyyətin maraqlarının dövlətə tabe olunması

Rəqib dövlətlərdən təcridçilik

Yerli istehsalçını rəqabətdən qorumaq

Siyasi plüralizmin inkişafı

Vətəndaş cəmiyyəti qurmaq

61. Neçənci illərdə Çin kömür hasilatı üzrə dünyada birinci yerə çıxdı:

90-cı illərdə

60-cı illərdə

70-ci illərdə

50-ci illərdə

2000-ci illərdə

62. Neçənci ildə Yaponiya “G-7”-nin iştirakçısı oldu:

1965

1969

1973

1975

1971

63. 1973-cü ildə Avropa İqtisadi Birliyinə daxil olan ölkələr:

Fransa,Belçika,Niderland

Böyük Britaniya,İrlandiya,Danimarka

Finlandiya,İrlandiya,Danimarka

Böyük Britaniya,İspaniya,Danimarka

Böyük Britaniya,İspaniya,Norveç

64. 1981-ci ildə Avropa İqtisadi Birliyinə daxil olan ölkə:

Portuqaliya

Yunanıstan

Kipr

İspaniya

Böyük Britaniya

65. ”Avropa Kömür və Polad Paktına” aid deyil:

1957-ci il Roma müqaviləsi

Avropada qalib və məğlub ölkələr arasında sülhü təmin etmək,əməkdaşlığı genişləndirmək

6 təsisçi ölkənin ağır sənaye sahəsində çalışmaq üçün müqavilə imzalaması

Qlobal təhlükəsizlik sahəsində BMT və NATO ilə birgə çalışması

Siyasi məsələlərə qarışmaması

66. Avropa İttifaqının təhlükəsizlik sahəsində prioritet istiqamətlərinə aid deyil:

Qeyri-leqal miqrantlar

İnsan alveri

Narkotik ticarəti

Qaçqınçılıq

İşsizlik

67. 2004-cü ildə Aİ-na daxil olan ölkələrə aid deyil:

Bolqarıstan

Çexiya

Malta

Polşa

Macarıstan

68. 2007-ci ildə Aİ-na daxil olan ölkə:

Polşa

Kipr

Rumıniya

Slovakiya

Sloveniya

69. Aİ-na daha gec daxil olmuşdur:

Yunanıstan

Avstriya

Portuqaliya

İspaniya

Danimarka

70. Hazırda xaricdə kapital qoyuluşunun miqdarına görə ABŞ-dan sonra ikinci yeri tutur:

Yaponiya

Fransa

Böyük Britaniya

Almaniya

Cənubi Koreya

71. Müasir dövrün qlobal problemlərinin ümumi cəhəti:

Onların bir-biri ilə qarşılıqlı əlaqəli olması

XX əsrdə meydana gəlməsi

Onların yalnız inkişaf etmiş ölkələrlə bağlı olması

Onların bir-birindən asılı olmaması

İnsan yarandığı vaxtdan yaranması

72. Müasir postsənaye cəmiyyəti üçün hansının hakim rolu səciyyəvidir:

Hasilat sənayesi

Emalədar sənaye

Kənd təsərrüfatı

İnformasiya texnologiyaları

Ağır sənaye

73. Resurslar sahəsində qlobal problem:

Beynəlxalq aləmdə xammalın qiymətlərinin tənzimlənməməsi

) İEOÖ-də xammal çatışmazlığı

Xammal hasilatı üzrə TMK-ların yaranması

İstehsal imkanları ilə istehlak artımı arasında uyğunsuzluq

İnkişaf etmiş ölkələrlə İEOÖ arasında fərqin artması

74. Qlobal ekoloji problemlərə aiddir:

Dünya regionları üzrə təbii resursların qeyri-bərabər paylanması

Bioloji silahların inkişafı

Nüvə müharibəsi təhlükəsi

Bəzi ölkələrdə əhalinin həddindən artıq yoxsulluğu

Planetdə içməli su hövzələrinin azalması

75. Müasir dövrdə dünyanın bütövlüyü və qarşılıqlı asılılığı təmin edir:

Bütün ölkələrin əhalisinin öz azadlıq səviyyəsini artırmaq cəhdlərini gücləndirir

Planet əhalisi arasında savadsızlığın ləğvini

Bazar iqtisadiyyatının dünyanın bütün regionlarında sürətli inkişafını

Dünyanın bütün regionlarında dini və dünyəvi hakimiyyətin bölgüsünü

Qlobal problemlərin həllinin zəruriliyinin dərk olunmasını

76. Müasir dünyanın bütövləşməsi və qarşılıqlı asılılığın artması təmin edir:

Bütün bəşəriyyətin mənəvi tərəqqiyə cəhdini

Bütün variantlar doğrudur

Kommunikasiya və informasiya vasitələrinin dəyişməsini

Bütün dünyada vahid hüquqi qanunların tətbiqini

Yer kürəsi əhalisi arasında savadsızlığın ləğvini

77. "Reyqanomika"nın mahiyyəti

Dövlətin iqtisadiyyata müdaxiləsini gücləndirməklə istehsalı yüksəltmək

Elm və təhsilə ayrılan xərcləri artırmaqla ümumi inkişafa nail olmaq

Sahibkarlığı canlandırmaqla istehsalın yüksəlişinə nail olmaq

Vergilərin artırılması yolu ilə büdcə gəlirini artırmaq

Yeni iş yerlərinin yaradılması yolu ilə iqtisadiyyatı dirçəltmək

78. 50-ci illərdə ABŞ-da kommunistlərin repressiya olunması siyasəti

Merkantilizm

Nihilizm

Ədalətli xətt

Makkartizm

Futurizm

79. R. Niksonun 1971-ci ildə ölkənin yüksəlişinə nail olmaq üçün irəli sürdüyü proqram:

Yeni üfüqlər

Ədalətli xətt

Yeni iqtisadi siyasət

Böyük cəmiyyət

Yeni xətt

80. Gələcək BMT-nin iş qaydaları hansı konfransda müəyyən oldu

: Dumbarton-Oks

Yalta

San-Fransisko

Tehran

Potsdam

81. II d. m. -də Almanıyanın müttəfiqi deyildi:

Rumıniya

Bolqarıstan

Finlandiya

Türkiyə

Yaponiya

82. 1942-ci ilə aid deyil:

Bütün yəhudilərin məhv olunması haqda Hitler plan təsdiq etdi

Millətlər bəyannaməsi təsdiq olundu

Əl-Ələmeyn döyüşü baş verdi

Stalinqrad döyüşü başladı

Lend-Liz haqqında qanun SSRİ-yə də aid edildi

83. SSRİ-nin dövlət başçısı olmayıb

Malenkov

Çernenko

Andropov

Lenin

Molotov

84. İstehsalda ilk dəfə konveyer iş üsuluna keçmiş sahibkar:

Rokfeller

Ford

Simens

Rotşıld

Boş

85. Amerikanın işi - biznesdir” şüarı hansı ABŞ siyası xadiminə aiddir:

B. Franklin

T. Ruzvelt

K. Kulic

U. Hardinq

H. Huver

86. Xronoloji ardıcılığı tapın: 1. Bretton-Vuds konfransı 2. Vaşinqton konsensusu 3. Daues planı 4. Marşall planı 5. Eyzenhauer doktrinası

1,2,3,4,5

5,3,4,2,1

3,1,4,5,2

2,3,4,1,5

3,4,1,5,2

87. ABŞ-ın xarici siyasətinə aid deyil

Monro doktrinası

Reyqanomika

Daues planı

”4 D”prinsipi

Marşall planı

88. "4 D" prinsipinin elan olunması hansı ABŞ prezidentinə aiddir

- :
- H. Trumen
 - D. Eyzenhauer
 - C. F. Kennedi
 - F. D. Ruzvelt**
 - V. Vilson

89. "Böyük dəyənək" siyasəti aiddir:

- T. Ruzvelt**
- F. D. Ruzvelt
- V. Vilson]
- U. Makkinli
- C. Karter

90. Sözün geniş mənasında cəmiyyət:

- İnsanların maraqlar üzrə birliyi
- Bu və ya digər ölkənin vətəndaşları
- Müəyyən tarixi dövrdə mövcud olan insan birliyi**
- İnsanların birlik formalarının məcmusu
- İnsanların milli birliyi

91. Qloballaşmanın mənfi cəhətlərinə aiddir:

Qlobal problemlərin həllinin çətinləşməsi

Sosializmin iflası

Milli münaqişələrin artması

Demokratikləşmənin getdikcə artması

TMK-ların hakimiyyətinin getdikcə artması

92. Vaşinqton konsensusu:

1993

1991

1994

1992

1995

93. Vaşinqton konsensusuna aid deyil:

İqtisadiyyatda dövlət tənzimlənməsinin artması

Ticarətin liberallaşması

Özəlləşdirmə

Mülkiyyət hüququnun təmin edilməsi

Birbaşa xarici investisiyalar üçün maneələrin kənarlaşdırılması

94. Qloballaşma proseslərindən daha çox mənfəət əldə edir:

ABŞ

İnkişaf etmiş ölkələr

İnkişaf etməkdə olan ölkələr

Avropa İttifaqı

Üçüncü dünya ölkələri

95. Qloballaşma dövründə milli dövlətlər:

Müstəqil xarici siyasət yürütmək imkanı qazanırlar

Öz milli təhlükəsizliyini daha yaxşı təmin etmək imkanı qazanırlar

Heç bir dəyişikliyə məruz qalmırlar

Öz milli sərvətlərindən daha yaxşı istifadə etmək imkanı qazanırlar

Öz suveren hüquqlarını getdikcə itirirlər

96. Alimlərin fikrincə müasir dünyanı idarə edir:

TMK-lar

”Qızıl milyard” ölkələri

”Qızıl milyard” ölkələri

ABŞ

Beynəlxalq mondialist-maliyyə oliqarxiyası

Bütün cavablar doğrudur

97. ”Milli dövlət ideyası öz mənasını itirməmişdir, əksinə qloballaşmışdır” fikri kimə məxsusdur:

Z.Bauma

Robertson

C.Soros

İ.Valllersteyn

F.Fukiyama

98. ”Yeni Bretton-Vuds” sisteminin yaradılması ideyası məxsusdur:

ABŞ-ın keçmiş dövlət katibi Z.Bzejinski

Almaniya kansleri A.Merkel

B.Britaniyanın keçmiş baş naziri T.Bler

Almaniyanın keçmiş kansleri H.Kol

İtaliyanın keçmiş baş naziri S.Berluskoni

99. Milli dövlətləri yerli polis sahələri səviyyəsinə endirmək asandır” fikrinin müəllifi:

Bell

Bauman

Vallersteyn

Robertson

Şuman

100. Üç mərkəzdən ibarət dünya sistemi:

ABŞ, Yaponiya, AI

ABŞ, Rusiya, AI

ABŞ, Rusiya, Çin

ABŞ, AI, Çin

AI, Rusiya, Yaponiya

101. Antiqlobalist rolunda çıxış edir:

Böyük Britaniya

Çin

Yaponiya

Rusiya

Kanada

102. ”Milli dövlətlər qlobal problemlər üçün çox kiçik, kiçik məişət problemləri üçün isə çox böyükdür” formulunun müəllifi:

Bauman

Robertson

Joze Beven

Bell

Melvil

103. Avropada “sosial dövlət”i sarsıdan əsas səbəblərdən biri:

İnteqrasiyanın artması

Miqrantların axını

İqtisadi böhran

Ənənəvi vətəndaşlığın süqutu

Separatçılığın artması

104. Qloballaşmaya aid deyil:

Demokratikləşmənin getdikcə artması

BMT-nin rolunun artması

TMK-ların mövqeyinin güclənməsi

QHT-lərin beynəlxalq münasibətlərdə rolunun artması

Birqütblü dünyanın yaranması

105. Vyana konqresindən sonra

SSRİ-nin dağılması, lider ölkələrin postsənaye dövrünə keçməsi, dünya iqtisadiyyatının regionallaşması

Sivilizasiyaların toqquşması, ölkələrin qeyri-bərabər inkişafının artması, milli münaqişələrin azalması

Elmi Texniki Tərəqqinin yüksəlişi,BMT-nin rolunun artması,dünya iqtisadiyyatının regionallaşması

Dünya iqtisadiyyatının regionallaşması,lider ölkələrin postsənaye dövrünə keçməsi,milli münaqişələrin artması

Beynəlxalq terrorizmin güclənməsi,sosializmin iflası,TMK-ların hakimiyyətinin artması

106. Antiqlobalizm ilk dəfə başlamışdır:

1994

1995

1989

2001

1991

107. Ümumdünya Ticarət Təşkilatının 1999-cu il 30 noyabr sammitinin baş tutmamasının səbəbi:

Təbii fəlakət

Antiqlobalistlərin mitinqləri

İqtisadi böhran

Sui-qəsd

Dövlətlərin boykotu

108. YUNEP hansı sahədə fəaliyyət göstərən təşkilatdır:

İqtisadi integrasiya

Əhalinin sosial vəziyyətinin yüksəldilməsi

Ətraf mühitin qorunması

Silahların məhdudlaşdırılması

Qaçqınlara yardım

109. 2000-ci il 1 may tarixə düşüb:

Terrorizmə qarşı mübarizə günü

Beynəlxalq integrasiya günü

Kapitalizmə qarşı mübarizə günü

Zəhmətkeşlərin həmrəyliyi günü

Maaliyyə böhranının başlanması günü

110. ABŞ-dakı antiqlobalist hərəkətlərə aid deyil:

Ya Basta

Antikapitalist blok

Maoist İnternasional

Radikal ekoloqlar

Xaktivist

111. Antiqlobalistlərin yaratdığı təşkilat:

Antiamerika

Antidavos

Antikommunist

AntiBrüssel

Antixrist

112. Antiqlobalistlərin minimum proqramına aid deyil:

Keçmiş sosialist ölkələrinin borclarının ləğv edilməsi

Maliyyə möhtəkirlərinin üzərinə vergi qoyulması və onların nəzarətə götürülməsi

BVF və DB-nın bütün iştirakçı ölkələrə eyni dərəcədə hesabat verməli olan regional banklar sistemi ilə əvəz olunması

Qərbə alternativ olan sivilizasiyanın ləğv olunmasından imtina edilməsi

Asılı iqtisadiyyatlı ölkələrdə inqilabi hərəkatların müdafiəsi

113. Hansı antiqlobalist təşkilat bütün ölkələr üçün “əməl və ödəniş” standartlarını zorakı yolla dəyişməyi və beynəlxalq korporativ hakimiyyəti “Xalq sosializmi” ilə əvəz edərək devirməyi tələb edir: Antikapitalist bloku

Ya Basta

Redskins

Maoist İnternasional

İnsanların global fəaliyyəti

114. Antiqlobalist fransız fermeri Joze Boven nə ilə məşhurlaşmışdı:

Öz şəxsi traktoru ilə “Makdonalds”ları dağıtmışdı

Bill Qeytsin və B.Klintonun kredit kartlarının nömrələrini leqallaşdırmışdı

Davos forumunun binasına daxil olaraq gözyaşardıcı qaz tətbiq etmişdi

Davos forumu zamanı təyyarəni qaçıraraq forumun binasına çırpmağa cəhd etmişdi

”Böyük səkkizlik” liderlərinə “Sibir qarayarası” mikrobları olan məktublar göndərmişdi

115. 1998-ci il 18 iyunda antiqlobalistlərin dünyanın 40-dan çox şəhərində keçirdiyi hərəkat adlanırdı: Antidavos forumu

Planet yürüşü

Ümumdünya karnavalı

Xalq sosializmi

Şirkətləri təqib edək

116. Qloballaşmanın ziddiyyətlərinə aid deyil:

Siyasətin iqtisadiləşməsi

Ümumbəşəri dəyərlərlə milli xüsusiyyətlər arasındakı ziddiyyət

Dövlətlər daxilindəki vətəndaş qayda-qanunu ilə beynəlxalq münasibətlərdə hakim olan vəziyyət arasındakı ziddiyyət

Qloballaşma ilə xalqların, sosial icmaların öz müqəddəratını həll etməyə cəhdləri arasındakı ziddiyyət

Ölkələrin qeyri-bərabər inkişafı

117. Tədqiqatçıların fikrincə qloballaşma şəraitində yalnız o ölkələr möhkəmlənə bilər ki

Yeni texnologiyaları və insan ehtiyatı olsun

Yeni texnologiyaları və ucuz, lakin çevik işçi qüvvəsi olsun

Əlverişli coğrafi şəraiti və yeni texnologiyaları olsun

Əlverişli geosiyasi vəziyyətə və ucuz işçi qüvvəsinə malik olsun

Yeni texnologiyalara və zəngin resurslara malik olsun

118. Müasir qloballaşmanı səciyyələndirən cəhətlərə aid deyil:

”Soyuq müharibə”dən sonra başlanmış tarixi mərhələ

Milli dövlətlərin müstəqil xarici siyasət yürütməsi

Amerika dəyərlər sisteminin yayılması

İqtisadi, siyasi, mədəni əlaqələrin transmilliləşməsi

Maliyyə bazarlarının kortəbii yönəltməsi ilə dünya iqtisadiyyatının transformasiyası

119. Hansı xadim bu gün açıq cəmiyyət üçün kapitalizmi ən böyük təhlükə hesab edir:

Bauman

C.Soros

Z.Bauman

İ.Vallerstayn

Bell

120. Z.Baumanın fikrincə informasiyanın və kapitalın real hakimiyyəti kimin əlində olacaq:

TMK-ların

ABŞ-ın

İnkişaf etmiş ölkələrin

Nüvə dövlətlərinin

Kiberdünyanın

121. Hansı nəzəriyyəçinin fikrincə kapitalizm öz daxilindəki təzadlar nəticəsində süquta məhkumdur:

İ.Vallerstayn

F.Fukiyama

C.Soros

Z.Bauman

U.Lippman

122. Antiqlobalist yürüşdə iştirak edənlərə aid deyil:

Oliver Stoun

Xanım Mitteran

Madlen Olbrayt

Xose Samaranqo

Markos

123. Neçənci ildə Ümumdünya Ticarət Təşkilatının sammiti antiqlobalistlərin nümayişlərinə görə baş tutmadı:

1998

1999

2000

2002

1995

124. Qloballaşma əleyhinə “Ümumdünya karnavalı” neçənci ildə keçirildi:

1996

1999

1998

1997

2000

125. Antidavos” forumu harda yarandı:

Argentina

Meksika

Kuba

Braziliya

Çili

126. Antiqlobalistlərin müxtəlif ölkələrdə ilk əlaqələndirilmiş hərəkətləri başladı:

1996

1998

1999

2000

1994

127. Antiqlobalistlərin minimum proqramına aid deyil:

Demoqrafik vəziyyəti nəzarətə götürmək

İnkişaf etməkdə olan ölkələrin borclarının ləğv olunması

Kommunist ölkələrinin borclarının ləğv olunması

ÜVF və DB-nın əvəzinə bütün iştirakçı dövlətlərə eyni dərəcədə hesabat verməli olan bank sisteminin yaradılması

Asılı iqtisadiyyatlı ölkələrdə əmək haqlarının artırılması

128. Antiqlobalistlərin minimum proqramına aiddir:

Kapitalizmi xilas etmək

Dünya sosialist sistemi qurmaq

Maliyyə möhtəkirlərinin üzərinə vergi qoymaq

DB və BVF-nun üzərinə vergi qoymaq

İnkişaf etmiş ölkələrdə terror aktları keçirmək

129. Antiqlobalist Markos kimləri ölümə məhkum edirdi:

DB və BVF rəhbərlərini

Siyasi partiyaları

İnkişaf etmiş ölkə rəhbərlərini

TMK-ları

Hamısını

130. Bandunq konfransı hansı ölkələrin toplantısı idi:

Kapitalist ölkələrinin

Sosialist ölkələrinin

Keçmiş müstəmləkələrin

Bitərəf ölkələrin

Cənub-Şərqi Asiya ölkələrinin

131. Bloklara qoşulmamaq hərəkatı yarandı:

XX əsrin 60-cı illərində

XX əsrin 50-ci illərində

”Soyuq müharibə”dən sonra

I dünya müharibəsindən sonra

XX əsrin 70-ci illərində

132. ”Nə Qərb,nə Şərq” prinsipini elan etdi:

M. Qandi

İ. Tito

C. Naser

Y. Ərəfat

M. Qəddafi

133. 1998-ci ildə Bloklara qoşulmamaq hərəkatına böyük zərbə oldu:

Hindistanla Pakistan arasında münaqişənin kəskinləşməsi

Əfqanıstanda Taliban rejiminin hakimiyyətə gəlməsi

Hindistan və Pakistanın nüvə silahının sınağını keçirməsi

Banqladeşin Pakistandan ayrılması

Yugoslaviyanın parçalanması

134. Sıralarında yazıçı Syuzan Corc, Nobel mükafatçısı Tobin, sponsorlarından biri məşhur filantrop C. Soros olan antiqlobalist təşkilat:

Ya Basta

Attak

Antidavos

Antikapitalist blok

Radikal ekoloqlar

135. İrçilikdən uzaq olan və sinfi ədaləti bərpa etməyə məcbur etməyə çalışan təşkilat:

Qara blok

Şans-2000

Maoist İnternasional

Redskins

İnsanların global fəaliyyəti

136. "Şirkətləri təqib etmək" şüarı hansı hərəkata aiddir:

Ya Basta

Redskins

Antikapitalist blok

Radikal ekoloqlar

İnsanların global fəaliyyəti

137. QİYŞ yarandı:

1948

1950

1947

1949

1955

138. Təmin olunması yalnız birgə səylər və fəaliyyət sayəsində mümkün olan tələblər və maraqlar əsasında formalaşan insan birliyi:

Konqlomerat

Cəmiyyət

Sistem

Təşkilat

Növbə

139. BMT-nin yaranmasına təsir etməmişdir

”Atlantika xartiyası”

”Millətlər Bəyannaməsi”

Dumbarton-Oks konfransı

Tehran konfransı

Kırım konfransı

140. Qlokallaşma bildirir:

Lokal strukturların modernləşdirilməsi və qlobal mədəniyyətin uğurlarının hibridləşmə əsasında həyata keçirilməsi

Mədəni təcrid siyasəti

İntegrasiya və fraqmentləşdirmə proseslərinin qarşılıqlı əlaqəsi

Həm azlıqların, həm çoxluğun maraqları nəzərə alınır

Mərkəz və periferiyaların əlaqəsini

141. I dünya müharibəsi ərəfəsində əsl xristian mərkəzi olan “Üçüncü Roma imperiyası” yaratmaq kimi dini-siyasi ambisiyası olan dövlət:

İtaliya

Fransa

Rusiya

Almaniya

Avstriya-Macaristan

142. “Xalqlar həbsxanası” adlanırdı:

Rusiya

Osmanlı imperiyası

Avstriya-Macaristan

Böyük Britaniya

SSRİ

143. “Parçala və hökm sür” prinsipi ilk dəfə tətbiq olunub:

Roma imperiyasında

SSRİ-də

Rusiyada

Britaniya imperiyasında

Bizansda

144. "Milli dövlət" anlayışını elmi dövriyyəyə gətirmişdir:

L. Düqi

Kimliki

Toynbi

Veber

Gerder

145. "Milli dövlət":

Beynəlxalq münasibətlərdə müstəqil çıxış edən homogen və sosial mədəni qrup

BMT-nin tam rəsmi üzvü olan dövlət

De-yure tanınan dövlət

Yalnız bir millətdən təşkil olunan dövlət

Milli maraqlarını təmin edə bilən dövlət

146. Toynbiyə görə diaspora:

Yerli çoxluğu idarə edən yad hakim azlığa çevriləcək

Yerli əhali ilə qaynayıb-qarışmadan ayrı hissə kimi qalacaq

Öz tarixi vətəninə qayıdacaq

Yerlilər tərəfindən məhv olunacaq

Yaşadığı ölkədə aşağı təbəqə kimi qalacaq

147. Millətlə dövləti birləşdirən əsas cəhət:

Vahid din

Ərazi

Vahid dil

Vahid mədəniyyət

Vahid iqtisadiyyat

148. ABŞ-ın İraqa müdaxiləsi baş verdi:

2002

2004

2005

2003

2001

149. ABŞ-ın geopolitik mövqeyi konkretləşir:

Eyzenhauer doktrinası ilə

Trumen doktrinası ilə

Vilsonun “14 maddəsi” ilə

Monro doktrinası ilə

Marşall planı ilə

150. II Dünya müharibəsindən sonra ABŞ-ın zərər çıkmış Avropa ölkələrinə yardım planı:

General planı

Marşall planı

Trumen doktrinası

Eyzenhauer doktrinası

Monro doktrinası

151. ”Amerika amerikalılar üçün” prinsipi hansı doktrinada təsbit olundu:

Monro

Trumen

Eyzenhauer

Reyqanomika

Marşall

152. I Dünya müharibəsi ərəfəsində əsl xristian mərkəzi olan “III Roma imperiyası” yaratmaq kimi dini-siyasi ambisiyası olan ölkə:

İtaliya

İspaniya

Almaniya

Rusiya

Fransa

153. Faşizmə qarşı vuruşan ölkələrə ABŞ konqresinin yardımı adlanırdı:

Marşall

Lend-liz

Trumen

Daues

Yunq

154. Sovet ordusu Əfqanıstandan çıxarıldı:

1979

1988

1987

1989

1991

155. SSRİ-nin Əfqanıstana müdaxiləsinin nəticələrinə aid deyil:

Moskva olimpiadasının boykot edilməsi

ABŞ konqresinin SSM-2 müqaviləsini ratifikasiya etməkdən imtina etməsi

Beynəlxalq gərginliyin artması

Nüvə müharibəsi təhlükəsinin yaranması

SSRİ-nin beynəlxalq aləmdə nüfuzunun sarsılması

156. Avropanın müasir b/x münasibətlərdə mövqeyinə aid deyil:

Beynəlxalq təşkilatların sıxlığı

Demokratiyanın vətəni olması

Müasir b/x münasibətlərin vətəni olması

Subyektlərarası əlaqələrin bütün mümkün yollarının mənimsənilməsi

Avropada sınaqdan keçmiş mexanizmlərin bütün dünyaya yayılması

157. 1958-ci ildə Birləşmiş Ərəb Respublikasını yaratdılar:

Suriya və Misir

Suriya və İordaniya

Yəmən və Oman

Misir və Əlcəzair

Misir və Tunis

158. Qərbi Avropa imperialistlərinin maliyyələşdirdiyi antiqlobalist təşkilat:

”Reclaim the street”

Attak

Xaktivist

İnsanların global fəaliyyəti

Antikapitalist blok

159. Hərbi-siyasi təşkilatlara aid deyil:

SEATO

ASEAN

SENTO

NATO

Varşava Müqaviləsi Təşkilatı

160. "Amerika xalqı dünyanı idarə etmək zərurəti qarşısında qalmışdır" bəyanatı kimə məxsusdur:

R. Reyqan

H. Trumen

T. Ruzvelt

C. Buş

V. Vilson

161. Neçənci ildə Yaponiya minik avtomobilləri istehsalında dünyada birinci yerə çıxdı:

1968

1978

1971

1981

1991

162. Yaponiya iqtisadiyyatının sürətli inkişafına səbəb olan əsas amillərə aid deyil:

Rejimin liberallaşdırılması

Təbii resurslardan səmərəli istifadə

Əmək məhsuldarlığının yüksək artımı

ABŞ-dan iri həcmdə kredit alınması

İdarəetmənin səmərəli təşkili

163. Prezident Şarl de Qollun xarici siyasətinə aid deyildi:

SSRİ ilə münasibətləri yaxşılaşdırmaq

”Böyük Fransa”-nı bərpa etmək

ABŞ-ın Avropada təsirini zəiflətmək

NATO üzvlüyündən çıxmaq

ABŞ-ın Vyetnama müdaxiləsinə etiraz

164. Aİ-nin fəaliyyətinə aid deyil:

İEOÖ üçün ərzaq və mal təminatına görə dünyanın ən əlverişli bazarı olması

İstifadəçi dövlətlərə milli siyasət və idarəçilik üçün bir çox sahələrdə milli suverenlik güzəştləri verilməsi

Əfqanıstanda sülh və sabitliyin bərpasına kömək etməsi

Ən böyük yardım donoru olması

Regional münaqişələrin həllində ən səmərəli mexanizmlərdən istifadə etməsi

165. Aİ-na daxil olma ardıcılığına görə ölkələr: 1.İtaliya 2.İrlandiya 3.Finlandiya
4.Yunanıstan 5.Rumıniya 6.Malta

2,4,5,6,1,3

6,4,3,5,2,1

1,2,4,3,6,5

2,1,4,3,6,5

1,4,6,2,3,5

166. Aİ-na namizəd ölkələrə aiddir(2007) :

Slovakiya

Sloveniya

Bolqarıstan

Xorvatiya

Estoniya

167. "3 D" siyasəti ehtiva edirdi:

Demilitarizasiya,denasifikasiya,demokratikləşmə

Demokratikləşmə,denasifikasiya,dezintegrasiya

Dezintegrasiya,demokratikləşmə,demilitarizasiya

Demarkasiya,demokratikləşmə,devalvasiya

Demokratikləşmə,devalvasiya,demilitarizasiya

168. Qərb dövlətlərinin II d.m.-dən sonra iqtisadi cəhətdən Almanıyanı zəiflətmək siyasətindən imtina etməsinin səbəbi:

Almanıyanın iki dövlətə parçalanm

Sovet təhlükəsinin güclənməsi

Almanıyanın iqtisadiyyatının iflası

Almanıyanın Aİ-na daxil olması

Aİ-nın yaranması

169. XX əsrin 50-ci illərində B.Britaniyanın b/x aləmdə nüfuzunun aşağı düşməsinin səbəbi:

Misir tərəfindən milliləşdirilən Süveyş kanalını zorla geri qaytarmaq cəhdinin uğursuzluğu

AI-na üzvlüyünün ləngiməsi

Müstəmləkələrinin müstəqillik qazanması

NATO qüvvələri tərkibində Koreya müharibəsində iştirakı

Mühafizəkarların yenidən hakimiyyətə qayıtması

170. Uyğun variantı seçin:

B.Klinton- “Yeni üfüqlər”

C.Kennedi- “Üçüncü yol”

L.Conson- “Böyük cəmiyyət”

T.Ruzvelt- “Yeni xətt”

R.Nikson- “Ədalətli xətt”

171. “Ədalətli xətt” hansı ABŞ prezidentinin daxili siyasətinə aiddir:

B.Klinton

R.Nikson

L.Conson

H.Trumen

C.Karter

172. “Üçüncü yol” siyasəti aiddir:

B. Klinton

C. Kennedi

T. Ruzvelt

R. Nikson

H. Trumen

173. “Böyük cəmiyyət” siyasəti aiddir

R. Nikson

H. Trumen

C. Kennedi

C. Buş(oğul)

L. Conson

174. “Reyqanomika”ya aid deyil:

Tətil hərəkətinin qarşısı alındı

İqtisadi böhran dayandırıldı

İnflyasiyanın səviyyəsi azaldı

Sosial sahədə xərclər artırıldı

İqtisadiyyatın inkişaf tempi sürətləndi

175. Hansı prezidentin idarəçiliyi dövründə ABŞ-da “fırvanlıq dövləti” yarandı:

D. Eyzenhauer

C. Karter

H. Trumen

B. Klinton

U. Makkinli

176. ABŞ-ın kosmik tədqiqatlarda aparıcı mövqeyə çıxarmaq üçün qəbul edilən proqram:

”Apollon”

“Yeni üfüqlər”

”Üçüncü yol”

) ”Çellencer”

”Saman yolu”

177. ABŞ-da Taft-Hartli qanunu nəzərdə tuturdu:

Həmkarlar ittifaqlarının fəaliyyəti məhdudlaşdırıldı

Tətil hüququ qadağan olundu

İşsizliyə görə müavinət verilməsi dayandırıldı

Dövlətin iqtisadiyyata müdaxiləsi məhdudlaşdırıldı

Ölkədə kommunistlərə qarşı repressiyalar rəsmiləşdi

178. "Asiya pələngləri" adlandırılan ölkələrə aid deyil:

Tailand

Kamboca

Cənubi Koreya

İndoneziya

Sinqapur

179. Hansı ölkə İEOÖ-lərə aid deyil:

Braziliya

Argentina

Meksika

Kanada

Çili

180. 1949-cu ildə yaradıldı:

NATO və Avropa İttifaqı

NATO və Avropa Şurası

”Kömür və Polad Pakti” və NATO

Ərəb dövlətləri Liqası və NATO

NATO və Varşava Müqaviləsi Təşkilatı

181. Xronoloji ardıcılığı tapın: 1. İslam Konfransı Təşkilatı 2. Ərəb dövlətləri Liqası 3. NATO 4. ”Kömür və Polad Pakti”

1,2,3,4

2,4,3,1

1,4,2,3

2,3,4,1

3,2,4,1

182. 1945-i ildə yaranmayıb:

BMT

Dünya Bankı

Ərəb dövlətləri liqası

Beynəlxalq Məhkəmə

”Kömür və Polad Pakti”

183. 1995-ci ildə yarandı:

Beynəlxalq Əmək Federasiyası

MAQATE

NAFTA

Ümumdünya Ticarət Təşkilatı

Beynəlxalq Olimpiya Komitəsi

184. XIX əsrdə yaranmış təşkilatdır:

Beynəlxalq Əmək Federasiyası

Beynəlxalq Qırmızı Xaç və Aypara Cəmiyyəti

Beynəlxalq Olimpiya Komitəsi

Sərhədsiz Həkimlər

Hamısı

185. Qeyri-hökumət təşkilatıdır:

Qrinpis

Beynəlxalq Olimpiya Komitəsi

Beynəlxalq Əmək Federasiyası

Paquoş hərəkatı

Hamısı

186. Antiqlobalistlərin fəaliyyətində xronoloji ardıcılığını tapın: 1. Çiapas ştatında hindu qiyamı
2. Ümumdünya karnavalı 3. Kapitalizmə qarşı ümumdünya mübarizə günü 4. Genuya nümayişi
5. Sietldə ÜTT-nin sammitinin boykotu

1,3,4,2,5

1,2,5,3,4

5,4,3,2,1

2,3,5,4,1

1,5,2,3,4

187. Antiqlobalist hərəkatlara aid deyil:

Sapatistlər

Xaktivistlər

Satanistlər

Redskinslər

Radikal ekoloqlar

188. Hansı antiqlobalist birliyi “Qara blok” adlandırırlar:

Redskins

Radikal ekoloqlar

Xaktivistlər

Antikapitalist blok

Maoist İnternasional

189. Antiqlobalist birliklərdən birinin “Qara blok” adlandırılmasının səbəbi:

Qaradərili insanlardan ibarət olduğu üçün

Afrikanı təmsil etdiyi üçün

Qara maska geydikləri üçün

Tərkibində anarxistlər çox olduğu üçün

Ektremist üsullardan istifadə etdikləri üçün

190. Radikal ekoloqların fikrincə ekoloji qəzanı yalnız hansı yolla aradan qaldırmaq olar:

Ekoloji problemləri həll etməklə

Kapitalistləri məhv etməklə

Alternativ enerji mənbələrinə əsaslanan istehsala keçməklə

Kimya sənayesini ləğv etməklə

Bazar əleyhinə inqilabla

191. "Üçüncü dünyanın" bütün borclarını ləğv etməyə və birja möhtəkirlərini bütün dünyada həyat səviyyəsini bərabərləşdirməyə imkan yaradan vergilər tətbiq etməyi tələb edən hərəkət:

Attak

Antikapitalist blok

Ya Basta

Antidavos

Maoist internasional

192. Antiqlobalistlərin hansı TMK-ya qarşı mübarizəsi daha uğurlu olmuşdur:

"Koka-Kola"

"Nike"

BP

Makdonalds

General Motors

193. "Maoist İnternasional"ın məqsədi:

Birja möhtəkirləri üzərinə vergilər qoyulması

Bütün sərhədləri ləğv etmək

B/x korporativ hakimiyyəti "xalq sosializmi" ilə əvəz etmək

Bazar əleyhinə inqilab

Kommunist ölkələrinin borclarını ləğv etmək

194. Vətəndaş təşəbbüslərinin və ictimai hərəkətin geniş qeyri-formal və desentralizasiya edilmiş ittifaqı "Qlobal xalq hərəkəti" yaradıldı:

1998

1999

2000

2002

1996

195. Antiqlobalist Markosun fikrincə III dünya müharibəsi başa çatdı:

ABŞ-da 11 sentyabr hadisəsi ilə

Sosializmin məhv olması ilə

ABŞ-ın İraqı ələ keçirməsi ilə

Müstəmləkə sisteminin dağılması ilə

Sosialist sisteminin yaranması ilə

196. Uyğun olmayan variantı tapın:

”Attak”- “Kapitalizmi məhv edək”

”Ya basta”-“Sərhədləri ləğv edirik”

Antidavos-”Başqa dünya mümkündür”

Maoist İnternasional-“Xalq sosializmi”

”Ya Basta”- “Artəq yetər”

197. ”Vətəndaşlara yardım məqsədilə Tobin vergisi hərəkatı” hansı təşkilatın adıdır:

Ya Basta

Attak

Xaktivist

Sapata

Şans-2000

198. Markosun antiqlobalist qiyamı başladı

: NAFTA-nın yaradılmasına qarşı

NATO-nun yaradılmasına qarşı

Hindu rezervasiyalarının yaradılmasına qarşı

ÜTT-nın yaradılmasına qarşı

Davos forumunun yaradılmasına qarşı

199. "Açıq qapı" və "liberallaşdırma" siyasətini elan etmiş Misir Prezidenti:

Farux

C. Naser

H. Mübarək

Veysəl

Ə. Sadat

200. "Ağ inqilab"ın həyata keçirildiyi ölkə:

İraq

Çin

Əfqanıstan

Pakistan

İran

201. "Mədəni inqilab"ın həyata keçirildiyi ölkə:

Çin

Şimali Koreya

İndoneziya

İran

SSRİ

202. Neçənci illərdə İran iqtisadiyyatın inkişaf sürətinə görə Asiyada yaponiyadan sonra ikinci yerə çıxdı:
60-cı illər

70-ci illər

80-ci illər

50-ci illər

90-cı illər

203. ABŞ-la Türkiyə arasında “Marşall planı” əsasında bağlanan sazişin nəticələrinə aid deyil:

Türkiyə ABŞ-ın təsiri altına düşdü

ABŞ kapitalının ölkəyə axını daha geniş miqyas aldı

Ölkədə iqtisadiyyatın liberallaşmasına təkan verildi

Ölkədə iqtisadiyyatın liberallaşmasına təkan verildi

Ölkəyə ilk xarici kapital axınının başlanğıcı qoyuldu

204. Türkiyədə respublika dövründə ilk dəfə olaraq ölkənin qapıları xarici kapital üçün açıq elan olundu:

1946

1945

1947

1948

1949

205. Turqut Özalın Yürkiyəni iqtisadi böhrandan çıxarmaq üçün həyata keçirdiyi tədbirlərə aid deyil:
İnflyasiyanı cilovlamaq

Orta təbəqənin milli gəlirdən aldığı payı artırmaq

Orta təbəqənin əlavə gəlirini çoxaltmaq

Orta təbəqənin sosial sığortasını gücləndirmək

Kəndlilərin ödədiyi ərzaq vergisini ləğv etmək

206.Neçənci ildə sosializm quruculuğunun “Çin modeli” konsepsiyası təsdiq edildi:

1992

1993

1991

1994

1976

207.Çində yeni iqtisadi islahatlara keçid başladı:

1969

1971

1945

1991

1978

208.Böyük Britaniya icarəyə götürdüyü hansı ərazini Çinə qaytardı:

Tayvan

Honkonq

Tibet

Ussuri

Tailand

209.Hindistanın daxili və xarici siyasətinin əsas prinsiplərini təşkil edən xətt adlanırdı:

”Nehru xətti”

”Qandi xətti”

Dinc yanaşı yaşama prinsipi

”Nə Şərq,nə Qərb”

Heç bir cavab doğru deyil

210.1979-cu ildə Çində:

Den Syaopin iqtisadi islahatları başladı

Ailədə bir uşağa icazə verən qanun qəbul edildi

Nüvə silahının sınağı keçirildi

Sosializm quruculuğunun”Çin modeli” təsdiq edildi

SSRİ ilə hərbi toqquşma baş verdi

211.1992-ci ildə Çində:

Sosializmin “Çin modeli” təsdiq edildi

Honkonq Çinin tərkibinə qaytarıldı

Xarici kapitalın ölkəyə daxil olmasına məhdudiyyət qoyuldu

Kömür hasilatında dünyada birinci yerə çıxdı

Qərb dövlətləri ilə yaxınlaşma başladı

212.1992-ci ildə İtaliyada hakimiyyətin yuxarı eşelonunda kütləvi korrupsiya hallarını aşkara çıxaran kampaniya:

Çirkli pullar

Təmiz dövlət

Çirkli əllər

Təmiz əllər

Təmiz millət

213.Azərbaycanın dünyaya integrasiyasına imkan yaradan layihələrə aid deyil:

”Əsrin müqaviləsi”

Bakı-Tbilisi-Ceyhan

Bakı-Tbilisi-Ərzurum

Bakı-Tbilisi-Qars

Bakı-Tbilisi-Ərzincan

214.II d.m.-dən sonra “alman möcüzəsinin” səbəblərinə aid deyil:

”Marşall planı” çərçivəsində ABŞ-dan alınan maliyyə yardımı

50-ci illərin ortalarına qədər ordunun və hərbi xərclərin olmaması

Ucuz işçi qüvvəsindən istifadə

Maşınqayırma, kimya və polad sənayesinin sürətli inkişafı

NATO-ya daxil olması

215.”Yeni Şərq siyasəti” hansı ölkədə həyata keçirilmişdi:

ADR

AFR

SSRİ

Türkiyə

ABŞ

216.”Yapon möcüzəsi”nin baş verməsinə səbəb olan amillərə aid deyil:

Rejimin liberallaşdırılması

Əmək məhsuldarlığının yüksək artımı

Dövlətin müəssisələrin fəaliyyətinə qarışmaması

Ölkənin b/x münasibətlərdə iştirakının təmin olunması

Dövlətin geosiyasi mövqeyi

217.XX əsrin 50-ci illərində B.Britaniyaya aid deyil:

Süveyş kanalını zorla aytarmaq cəhdinin uğursuzluğu

İmperiyayı saxlamaq siyasətinin iflası

Mühafizəkarların yenidən hakimiyyətə gəlməsi

Dünya iqtisadiyyatında İngiltərənin payının azalması

NATO-ya daxil olması

218.Türkiyəyə ilk dəfə rəsmi səfər etmiş Rusiya dövlət başçısı:

B.Yeltsin

D.Medvedev

V.Putin

M.Qorbaçov

V.İ.Lenin

219.SSRİ-də elan olunmuş “Yenidənqurma” siyasətinə aid deyildi:

Sosializmin aşınmalarından xilas olmaq

”Lenin normaları”na qayıtmaq

Demokratik sosializm qurmaq

Sosialist hüquqi dövlətinin yaradılması

Kommunizm qurmaq

220.Latın Amerikasına münasibətdə “mehriban qonşu” siyasəti yürüdən ABŞ prezidenti:

H. Huver

F. Ruzvelt

T. Ruzvelt

U. Hardinq

K. Kulic

221.Neçənci ildə Azərbaycanca televiziya fəaliyyətrə başladı:

1954

1955

1956

1959

1965

222.Milli valyuta – manat AR ərazisində yeganə ödəniş vasitəsi elan olundu:

1993

1995

1996

1994

1992

223.Azərbaycanın Olimpiya oyunlarında ilk dəfə müstəqil dövlət kimi iştirakı:

1992

1996

1994

1990

1998

224.Neçənci illərdən başlayaraq AB-nə miqrasiya qaydaları sərtləşdirilmişdir:

1990

1985

2000

2010

1980

225.Millətdən fərqli olaraq milliyyət əsasən əks etdirir:

Dil birliyini

Ərazi birliyini

Etnik mənsubiyyəti

Ümumi dövləti

Din birliyini

226.Diasporanı tədqiq etmişdir:

Lippman

Morgentau

Rapoport

Toynbi

Vallersteyn

227.Lobbicilik ilk dəfə rəsmiləşib:

İsraildə

Türkiyədə

ABŞ-da

Ermənistanda

Fransada

228. Millətin formalaşması şərtlərinə aid deyil:

Ərazi birliyi

Mədəniyyət birliyi

Dil birliyi

İqtisadi əlaqələr birliyi

Milli birlik

229. Millətçiliyin tədqiqi başlamışdır:

Millətin formalaşması ilə

Milli dövlətin yaranması ilə

Milli dövlətin yaranması ilə

Faşizmin yaranması ilə

Diasporanın yaranması ilə

230. Ksenofobiya hansı ölkələrdə təzahür edir:

Yeni yaranan

Daxili dezintegrasiya yaşayan

Müstəmləkələrdə

Çoxmillətli

Təkmillətli

231. Birobican Rusiya tərkibində hansı xalqın muxtar mahalıdır:

Tatar

Başqırd

Yəhudi

Çukça

Qaqauz

232.Bosniya müsəlmanlarının serblər tərəfindən soyqırımı olmuşdur:

Kosovo

Srebrenitsa

Sarayevo

Praqa

Vinnitsa

233.Hansı ölkənin parçalanması dinc yolla baş verdi:

Yuqoslaviya

SSRİ

Koreya

Çexoslovakiya

Pakistan

234."Asiya asiyalıları üçün" şüarını irəli sürmüşdü:

Çin

Hindistan

Yaponiya

İran

Şimali Koreya

235.50-ci illərdə ABŞ-da "Alabama" avtobus şirkətinə qarşı boykotun səbəbi:

Zənci əhəlinin bu nəqliyyat vasitələrinə buraxılmaması

”Ağ”lar və “qara”lar üçün yerlərin ayrılması

”Qaralar” üçün biletlərin baha olması

”Qara” işçilərin işdən kütləvi çıxarılması

”Qara” işçilər üçün sosial sığortanın olmaması

236.Faşist ölüm düşərgələrindən biri deyildi:

Osvensim

Mauthauzen

Dahau

Buhenvald

Liditse

237.II d. m. -də faşistlərin yəhudilər üçün ayırdığı xüsusi yerlər adlanırdı:

Konslager

Getto

Rezervasiya

Bundesvat

Rezervuar

238.II d. m. dövründə SSRİ-də deportasiya olunan xalqlara aid deyil:

Qaraçaylar

İnquşlar

Kırım tatarları

Acarlar

Türklər

239. Hansı müttəfiq respublika 1944-cü ildə RSFSR-in muxtar vilayətinə çevrildi:

Buryatiya

Başqırdıstan

Yakutiya

Tuva

Çukot

240. Fransa faşizminin Almaniya və İtaliya faşizmindən fərqli cəhətlərinə aid deyil:

Gec formalaşdığı üçün müstəqil siyasi cərəyana çevrilməmişdi

Geniş sosial bazaya malik deyildi

Şovinizist təbliğat imkanları zəif idi

Hakimiyyətə gəlmək iddiası yox idi

İqtisadi böhranın kəskinləşmədiyi şəraitdə fəaliyyət göstərirdi

241. Hansı prezidentin dövründə ABŞ-a azad mühacir axını kəsildi:

K. Kulic

H. Huver

U. Hardinq

T. Ruzvelt

V. Vilson

242. Neçənci ildə SSRİ-də vətəndaşlara pasport verilməyə başlandı:

1929

1937

1932

1931

1933

243.SSRİ-də neçənci ildə kolxozçulara pasport verilməyə başlandı:

1956

1959

1955

1945

1932

244.SSRİ-də “Suverenlik haqqında Konstitusiya Akt”ının qəbul olunduğu ilk respublika:

Litva

Azərbaycan

Estoniya

Ukrayna

Latviya

245.TÜRKSOY yaradıldı:

1992

1991

1994

1993

1995

246.Azərbaycanla Ermənistan arasında atəşkəs haqqında protokol imzalandı:

Moskva

Bişkek

Almatı

Daşkənd

Minsk

247.Dünya azərbaycanlılarının I qurultayı keçirildi:

2000

2001

2002

1999

2003

248.Xarici ölkələrdə yaşayan azərbaycanlılarla iş üzrə dövlət komitəsi yarandı:

2002

2000

2001

1999

2003

249.Transsərhəd təhlükəsi yaranır:

Qohum etnik qrupun məhvi ilə bağlı

Qonşu dövlətin təcavüzü ilə

Sərhədləri yaxınlığında münaqişə ocağı yaranarsa

Qonşu dövlətdən qaçqın axını olarsa

Regionda müharibə başlayarsa

250. İlk dəfə canlı bombadan istifadə etmişdir:

Əl-Qaidə

Tamil İlam pələngləri

Taliban

Çeçen mücahidləri

Hizbullah

251. Nüvə silahının yayılmaması müqaviləsinə görə dövlətlər neçə qrupa bölünür:

4

5

3

2

6

252. Nüvə silahının yayılmaması müqaviləsində 2-ci qrupa aiddir:

Əlcəzair

CAR

İsrail

İran

Braziliya

253. Nüvə silahının yayılmaması müqaviləsinin şərtlərinə aid deyil:

Nüvə dövləti başqa dövlətə nüvə silahı satmamalıdır

Nüvə dövlətləri kosmosun qeyri-hərbi mənimsənilməsinə çalışmalıdır

Nüvə dövləti başqa dövlətə nüvə silahı yaratmaqda kömək etməməlidir

Dövlətlər nüvə enerjisinə yalnız MAQATE-nin nəzarəti ilə nail ola bilərlər

Nüvə dövlətləri başqa dövlətlərə nüvə daşıyıcı qurğuları verə bilməzlər

254. "Hizbullah" təşkilatı hansı ölkənin ərazisini İsrail işğalından qurtarmağa çalışır:

Livan

Misir

İordaniya

Fələstin

Suriya

255. Milli təhlükəsizlik sahəsində fəaliyyət:

Dövlət orqanlarının payına düşür

Vətəndaşların payına düşür

Dövlətin payına düşür

Ordunun payına düşür

Beynəlxalq təşkilatların payına düşür

256. Milli təhlükəsizliyin əsas obyektı və subyektı kimi çıxış edir:

Dövlət

İnsan

Cəmiyyət

Ordu

BMT

257. Milli təhlükəsizliyin təmin olunması vasitələrinə aid deyil:

Hərbi

Siyasi

İqtisadi

Hüquqi

Ekoloji

258. Azərbaycan Respublikasının “Milli təhlükəsizlik haqqında qanunu” qəbul olunub:

1999

2002

2004

1995

2005

259. “Təhlükəsizlik” termini elmi dövriyyəyə gəlib:

SSRİ

Avropa

ABŞ

Asiya

Rusiya

260. Dövlətin milli təhlükəsizliyinin təmin olunması siyasətinin formalaşdırılması və reallaşdırılmasında iştirak etmir:

Dövlət başçısı

Parlament

Beynəlxalq təşkilatlar

Hökumət

Dövlət təhlükəsizlik orqanları

261.Amerika politoloqu Lippmana görə dövlət o zaman təhlükəsiz vəziyyətdə olur ki:

Böyük dövlətlərin siyasətinə uyğun siyasət yürüdür

Dünyanın strateji bölgələrində maraqlarını qoruya bilir

Müharibədən qaçmaq naminə öz maraqlarını qurban verməyə məcbur olmur

Qonşu ölkələrlə heç bir münaqişəli vəziyyət olmur

Güclü orduya malik olur

262.Qeyri-rəsmi dialoqa üstünlük verilir:

Əməkdaşlığa əsaslanan təhlükəsizlikdə

Ümumi təhlükəsizlik konsepsiyasında

Kollektiv təhlükəsizlikdə

İkitərəfli təhlükəsizlik konsepsiyasında

NATO-da

263.Nüvə silahının yayılmaması haqqında müqaviləyə görə 4-cü qrupa hansı ölkələr aiddir:

Rəsmi nüvə dövlətləri

Qeyri-rəsmi nüvə dövlətləri

Nüvə silahı yaratmağa çalışan dövlətlər

Nüvə silahı yaratmaq imkanı olan,lakin bundan imtina edən dövlətlər

Nüvə silahı yaratmaq imkanı və arzusu olmayan dövlətlər

264.Bunlardan hansı “Soyuq müharibə” dövrünə aid deyil:

Koreya müharibəsi

Berlin böhranı

Karib böhranı

”Praqa baharı”

Kosovo böhranı

265.XX əsrin 70-ci illərinə aid deyil:

SSM-1 müqaviləsi

SSM-2 müqaviləsi

SSRİ-nin Əfqanıstana müdaxiləsi

Vyetnam müharibəsinin sonu

Praqa baharı

266.Rusiyada I Çeçen müharibəsi hansı danışıqlarla başa çatdı:

Mahaçqala

Xasav Yurt

Qroznı

Budyonovsk

Moskva

267.Rusiyada I Çeçen müharibəsi başa çatdı:

1996

1995

1997

1999

1994

268.NATO-nun hərbi təşkilatından çıxmışdı:

Böyük Britaniya

Fransa

İtaliya

Belçika

Niderland

269. Nüvə silahının yayılmaması müqaviləsinə görə CAR neçənci qrupa aiddir: I

II

IV

V

III

270. ABŞ-a ilk dəfə rəsmi səfər etmiş Sovet dövlət başçısı:

L. Brejnev

N. Xruşov

İ. Stalin

M. Qorbaçov

Y. Andropov

271. "Atom diplomatiyası" aiddir:

F. D. Ruzvelt

D. Eyzenhauer

H. Trumen

C. Karter

R. Reyqan

272. "Müharibədən sonra dünyanın 80 %-i Amerika nümunəsində qurulacaq" ifadəsi aiddir:

F. Ruzvelt

H. Trumen

C. Marşall

C. Buş(ata)

V. Vilson

273.Kosmosun hərbiləşdirilməsi-Ulduz müharibələri ideyası aiddir:

İ. Stalin

L. Brejnev

N. Xruşov

R. Reyqan

C. Buş(ata)

274.1969-cu ilə aiddir:

SSRİ və ABŞ arasında SSM-1 müqaviləsinin imzalanması

N. Xruşovun ABŞ-a rəsmi səfəri

Vyetnam müharibəsinin başa çatması

Kosmosa ilk insan uçuşu

3 məkanda nüvə sınaqlarını qadağan edən ABŞ-SSRİ-Böyük Britaniya müqaviləsi

275.ABŞ-ın daxili siyasətinə aid deyil:

Nudizm

Makkartizm

”Yeni xətt”

Reyqanomika

Keynsçilik

276.Beynəlxalq tribunal yaradıldı:

II d. m. -dən sonra faşist canilərini mühakimə etmək üçün

Terrorçuları mühakimə etmək üçün

Bosniyalıları qətl etmiş serb canilərini mühakimə etmək üçün

Etnik münaqişələrdə kütləvi qırğın silahından istifadə edənləri cəzalandırmaq üçün

”Əl-Qaidə” və “Taliban” üzvlərinin mühakiməsi üçün

277.BMT nizamnaməsinin 2-ci maddəsi nəzərdə tutur:

Zərurət olduğu halda nüvə silahından istifadə etməyi

Miqrantların öz ölkəsinə məcburi deportasiyasını

Dövlətin daxili işlərinə qarışmağı qadağan edir

Sülh üçün təhlükə yaranarsa həmin dövlətə qarşı blokada tətbiq olunmasını

B/x tribunalın təsis olunmasını

278.Avropa Şurasının idarə olunmasında əsas prinsip:

İnsan haqlarının qorunması bütün dünya ictimaiyyətinin əsas vəzifəsidir

Ümumavropa evi yaradaq

Avropa avropalılar üçün

Təhlükəsiz Avropadan təhlükəsiz dünyaya

Demokratik Avropa demokratik dünya deməkdir

279.2001-ci ildə Aİ-nın sammiti zamanı ölkəyə antiqlobalist nümayişçilərin axınının qarşısını almaq üçün İsveç hökuməti hansı addımı atmağa məcbur oldu:

Ölkəyə turistlərin gəlişinə müvəqqəti qadağa qoydu

Nümayişçilərə qarşı silah tətbiq edəcəyini elan etdi

Şengen azad hərəkət zonası haqqında müqaviləni müvəqqəti dayandırdı

Ölkədə fəvqəladə rejim elan etdi

Ordunu döyüş hazırlığı vəziyyətinə gətirdi

280. Antiqlobalistlər hansı hadisədən sonra öz fəaliyyətlərində radikallığı azaltmağa çalışırlar:

2003-cü ildə ABŞ-ın İraqa müdaxiləsindən sonra

SSRİ-nin süqutundan sonra

2008-ci il maliyyə böhranından sonra

2001-ci il 11 sentyabr hadisələrindən sonra

2010-cu il Kopenhagen sammitindən sonra

281. Avropa İttifaqının yaradılmasını nəzərdə tutan müqavilə:

Cenevrə

Vyana

Maastrix

Amsterdam

Reykyavik

282. Bloklara qoşulmamaq hərəkatının 10 maddədən ibarət prinsipi hansı konfransda qəbul edildi:

Qahirə

Bandunq

Dehli

Budapeşt

Belqrad

283. Kollektiv Təhlükəsizlik Təşkilatının yaradılması haqqında müqavilə hansı sammitdə imzalandı:

Kiyev

Astana

Kişinyov

Aşqabad

Minsk

284.Kollektiv Təhlükəsizlik Təşkilatı yarandı:

2003

2002

2001

2005

2004

285.Avstriyanın bitərəfliyi tanındı:

1953

1954

1951

1959

1955

286.Antiqlobalistlərin öz fəaliyyətində radikallığı azaltmağa çalışmasının səbəbi:

Beynəlxalq terrorozmin artması

Qlobal problemlərin kəskinliyinin azalması

Böyük dövlətlərin cəza tədbirlərini gücləndirməsi

Onların terrorçularla eyniləşdirilməsi təhlükəsi

Böyük dövlətlərin qlobal problemləri həll etməyə çalışması

287.Misir Süveyş kanalını milliləşdirdi:

1956

1955

1997

1993

1967

288.Hansı ölkəni dünyanın “Ən böyük demokratiyası” adlandırırlar:

Böyük Britaniya

Yaponiya

Hindistan

ABŞ

Çin

289.Polşa,Macarıstan,Çexiya neçənci ildə NATO-ya üzv oldu:

1998

1997

2000

2002

1999

290.Qlobal sahədə təhlükəsizliyin təmin olunmasını çətinləşdirən amillərə aid deyil:

Yoxsulluğun artması

Antiqlobalist hərəkatın güclənməsi

İEOÖ-də sənayenin ekstensiv inkişafı

Təbii ehtiyatların tükənməsi

Qanunsuz miqrasiyanın artması

291. Tədqiqatçılar nəyi hərbi, siyasi, iqtisadi silaha bərabər hesab edirlər:

Yoxsulluğu

Qanunsuz miqrasiyanı

Piratlığı

İnternet cinayətkarlığını

Əqli mülkiyyət cinayətkarlığını

292. "3 D" siyasəti hansı ölkəyə münasibətdə həyata keçirildi:

Polşa

İtaliya

Almaniya

Yaponiya

Çin

293. "Yeni Şərq" siyasətinin prinsiplərinə aid deyil:

"Soyuq müharibə"dən imtina etmək

Yaranmış qüvvələr nisbətində hörmət etmək

ADR-i tanımaq

SSRİ ilə sərhədləri dəqiqləşdirmək

Şərqi Avropa ölkələri ilə münasibətləri normallaşdırmaq

294. 1951-ci ilə aiddir:

Yaponiya ilə SSRİ arasında sülh müqaviləsinin imzalanması

Berlin divarının tikilməsi

Almaniyada işğal rejiminin ləğvi

AFR-in NATO-ya daxil olması

AFR-in AI-na daxil olması

295.NATO-nun ilk qurucularına aid deyil:

Böyük Britaniya

Fransa

İsveç

Danimarka

Norveç

296.Ölkələrin NATO-ya daxil olma ardıcılığı: 1.Kanada 2.AFR 3.Yunanıstan 4.Polşa 5.İspaniya

2,4,3,1,5

1,3,2,5,4

1,2,3,5,4

1,3,5,2,4

3,2,1,5,4

297.Tarixdə nüvə ehtiyatının bir hissəsinin məhv edilməsi haqqında ilk saziş:

1963-cü ildə ABŞ,SSRİ və B. Britaniya arasında nüvə sınaqlarının qadağan olunması haqqında müqavilə

1972-ci il SSM-1 müqaviləsi

1976-cı il SSM-2 müqaviləsi

1988-ci il yaxın və orta mənzilli raketlərin ləğvi haqqında müqavilə

1974-cü il ABŞ-SSRİ müqaviləsi

298.AR-da ilk ombudsmanın seçilməsi:

2000

2001

2003

2002

2004

299.AR-da ilk ombudsmanın seçilməsi:

2000

2001

2003

2002

2004

300.Qara dəniz boğazlarının rejimi hansı konfransda müəyyənləşdi:

Lozanna

Vaşinqton

Montre

Rapallo

Evian